

2018-2019-cu d rs ilində Pedaqoji m hazir lərin ke irilməsi barədə Azərbaycan Respublikası t hsil nazirinin  mri

Azərbaycan Respublikası t hsil nazirinin “ mumi t hsil sahəsində 2018-2019-cu d rs ilinin prioritet f aliyyət istiqam tləri” barədə 14 avqust 2018-ci il tarixli, F-550 n mr li  mrinin 5-ci b ndinə əsasən,  mumi t hsil sahəsində keyfiyyət g st ricil rinin yaxşılaşdırılması ilə baėlı aktual m sələlərə diqqəti artırmaq, t hsil i  il rinin bu barədə r y v  m lahizələrini  yr nmək, yaradıcı m  llim v  m kt b r hb rlərini a kara çıxarmaq, qabaqcıl t cr b  n munələrini t bliė etmək v  perspektiv   n inkişafy nl  t kliflər hazırlamaq m qsədil  “Azərbaycan Respublikasının T hsil Nazirliyi haqqında  sasnam ”nin 13.5-ci b ndini r hb r tutaraq

 MR EDİR M:

1. 2019-cu ild  rayon ( h r) v   lk   zr  olmaqla 2 m rh l d  “M asir d vrd   mumi t hsilin aktual problemləri” m vzusunda Pedaqoji m hazir lər ke irilsin (t xmini m vzular  lav  olunur).

2. Pedaqoji m hazir lər Azərbaycan Respublikası t hsil nazirinin “2017-2018-ci d rs ilinin “ mumi t hsild  keyfiyyət ili” elan edilməsi barədə” 28.08.2017-ci il tarixli, 261 n mr li  mri ilə t sdiq edilmi  “Pedaqoji m hazir lərin ke irilm  qaydaları”na uyėun olaraq t  kil edilsin.

3. Pedaqoji m hazir lərin ilk m rh ləsi 2019-cu ilin mart-aprel aylarında rayon v   h rl rd ,  lk  m rh ləsi is  iyun ayında Bakı  h rində ke irilsin.

4. Pedaqoji m hazir lərin  lk  m rh l sinin i tirakçıları   n a aėıdakı qaydada kvota m  yy nl şdirilsin:

4.1. Bakı  h rindən – 15 n f r;

4.2. G nc   h rindən – 5 n f r;

4.3. Sumqayıt v  Ming cevir  h rl rinin h r birindən – 3 n f r;

4.4. dig r  h r v  rayonların h r birindən – 2 n f r;

4.5. T hsil Nazirliyinin birba a tabeliyindəki v   z l  mumi t hsil m  ssisələrinin h r birindən – 1 n f r.

5. Bakı  h ri  zr  T hsil İdarəsi, G nc   h r T hsil İdarəsi, rayon ( h r) t hsil  b l ri, T hsil Nazirliyinin birba a tabeliyindəki v   z l  mumi t hsil m  ssisələrinin direktorları Pedaqoji m hazir lərin ilk m rh l sini m t  kkil ke irmək   n i  i qrupu v  m nsiflər hey ti yaratsınlar, m  yy n etdikləri meyarlar əsasında i tirakçıları qiym tl ndirib qaliblərin Pedaqoji m hazir lərini may ayının 10-d k T hsil Nazirliyin  g ndərsinlər.

6. Pedaqoji m hazir lərin qalibləri diplom, t rifnam  v  qiym tli h diyy l rl  m kafatlandırılınsın.

7.  mumi v  m kt b q d r t hsil  b si (A. hm dov) Pedaqoji m hazir lərin  lk  m rh l sinin n tic ləri barədə  mr layihəsini m sabiq  ba a  atdıqdan sonra 5 g n m dd tin  hazırlayıb r hb rliyə t qdim etsin.

8.  saslı Tikinti v  T chizat İdarəsi (A.Axundov) Pedaqoji m hazir lərin yekun t dbirinin ke irilməsi, qaliblərin m kafatlandırılması ilə əlaq dar mal, i  v  xidmətl rin satın alınması  zr  lazımi t dbirl rin h yata ke irilməsini t min etsin.

9.  mumi v  m kt b q d r t hsil  b si (A. hm dov) Pedaqoji m hazir l rl  baėlı satın alınması t l b olunan mal, i  v  xidmətl r barədə m lumatı  saslı Tikinti v  T chizat İdarəsin  t qdim etsin.

10. Maliyyə  b si (R.Orucov) m vafiq mal, i  v  xidmətl rin satın alınması ilə əlaq dar  saslı Tikinti v  T chizat İdarəsinin sifari i əsasında h min idar y  v saitin ayrılmasını t min etsin.

11. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, Nazirliyin internet sahifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

12. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

25 fevral 2019-cu il

F-98

Pedaqoji mühazirələrin təxmini mövzuları
